



AZƏRBAYCAN RESPUBLİKASI  
ELM VƏ TƏHSİL NAZIRLIYI



## Coğrafiya 10


Ad\_\_\_\_\_ Soyad\_\_\_\_\_

- \* İmtahan müddəti 180 dəqiqədir.
- \* Hər səhv cavab öz dəyərinin  $\frac{1}{4}$  - ni aparır.
- \* Hər sual 4 bal ilə qiymətləndirilir.
- \* Nəzarətçilərə cavab kartları və buraxılış vərəqələri təqdim olunur.
- \* Sual kitabçasında hər hansı texniki qüsür aşkarlandığı və kitabçanın şagirdin məlumatlarına uyğun olmadığı halda (fənn,bölme,sinif) imtahandan əvvəl mütləq otaq nəzarətçisine bildirilməlidir.
- \* Rayon (şəhər) mərhələsinin nəticələrini 05.01.2023-cü il tarixindən etibarən portal.edu.az platformasında şəxsi kabinetinizdən və təhsil aldığınız ümumtəhsil müəssisəsindən öyrənə bilərsiniz.


**UĞURLAR !**  
**25.12.2022**



**1. İstiqaməti doğru verilmiş və dinamik yüksək təzyiq qurşağından dinamik alçaq təzyiq qurşağına doğru əsən daimi küləkləri müəyyən edin.**



**2. Litosfer tavalarının xəritə-sxeminə əsasən, hansı tavanın hərəkət istiqaməti doğru göstərilmişdir?**



- A) 2      B) 1      C) 4      D) 5      E) 3

**3. Uyğunluğu müəyyən edin.**

1. Baykal qırışığı
2. Hersin qırışığı
3. Kaledon qırışığı

- a. Perm   b. Devon   c. Kembri  
d. Silur   e. Ordovik   f. Karbon (Daş kömür)

- A) 1-c,e; 2-b,d; 3-a,f;  
B) 1-b,f; 2-c,d; 3-a,e;  
C) 1-a,d; 2-b,f; 3-c,e;  
D) 1-a,e; 2-b,d; 3-c,f;  
E) 1-c,e; 2-a,f; 3-b,d;

**4. Doğru sıraları müəyyən edin.**

1. Bentonit gili – Daş Salahlı – Gədəbəy
2. Travertin – Şahtaxtı – Kəlbəcər
3. Xromit – Qaradağ – Laçın
4. Seolit gili – Ağdağ – Tovuz
5. Molibden-mis – Diaxçay – Ordubad
6. Dəmir – Hamançay – Daşkəsən

- A) 1, 2, 5      B) 1, 2, 4      C) 3, 4, 6  
D) 4, 5, 6      E) 3, 5, 6

**5. Coğrafiya müəllimi şagirdlərinə yaşadıqları şəhərdə Ağsu şəhəri ilə müqayisədə günorta vaxtı kölgənin uzunluğunun daha qısa, Culfa şəhəri ilə müqayisədə isə daha uzun olduğunu söyləyir. Onlar hansı şəhərdə yaşayırlar?**

- A) Ağstafa      B) Astara      C) Ağcabədi  
D) Şəki      E) Siyəzən

**6. Bu mərhələdə qeyri-neft sektorunun inkişafına diqqət artırıldı. Gəncə alüminium, Daşkəsən filizsaflaşdırma, Sumqayıt boru-prokat və sintetik kauçuk zavodu, Mingəçevir SES-i, Bakı məişət kondisionerləri və digər iri müəssisələr fəaliyyətə başladı. Verilmiş fikirlər ölkəmizin iqtisadi inkişafının hansı mərhələsinə aiddir?**

- A) I      B) II      C) III      D) IV      E) V

**7. Düzgün olmayan fikirləri müəyyən edin.**

- Padan, Aşağı Dunay və Mesopotamiya ovalıqlarında neft və qaz ehtiyatları mövcuddur.
  - Avstraliyada həm Aralıq dəniz iqlim tipində, həm də bərabərrütubətli subtropik iqlim tipində codyarpaqlı meşə və kolluqlar təbii zonası formalaşmışdır.
  - Okean sularının altında olan bütün yer qabığında Konrad sərhədi mövcud deyil.
  - Ərəbistan yarımadası ən qədim qırışılıq vilayətində yerləşir.
  - Bütün saat qurşaqları 4 yarımkürədə yerləşir.
  - Florida yarımadasında bərabərrütubətli subtropik iqlim tipi yayılmışdır.
- A) 4, 5, 6      B) 1, 2, 4      C) 3, 5, 6  
D) 1, 4, 5      E) 2, 3, 6

**8. Doğru fikirləri müəyyən edin.**

- Naxçıvanın Arazboyu düzənliliklərində respublikamızın maksimal və ən yüksək orta illik temperaturları qeydə alınmışdır.
  - Azərbaycanda maksimal yağıntı Talış dağlarının ən yüksək zirvəsində müşahidə olunmuşdur.
  - Ceyranbatan və Şəmkir su anbarlarının yerləşdiyi ərazidə eyni iqlim yarımtipi müşahidə edilir.
  - Böyük Qafqaz, Kiçik Qafqaz və Naxçıvanın dağlıq ərazilərində subnival landşaftlara rast gəlinir.
  - Azərbaycanda 22 dekabr tarixindən sonra gündüzlər uzanmağa başlayır.
  - Xankəndi, Ordubad və Lerik şəhərləri fərqli tektonik zonalarda yerləşirlər.
- A) 4, 5, 6      B) 1, 2, 3      C) 3, 4, 6  
D) 1, 2, 5      E) 3, 4, 5

**9. Doğru fikirləri müəyyən edin.**

- Faydalı qazıntıların hasilatı, kənd təsərrüfatı, meşə tədarükü iqtisadiyyatın I sektoruna aiddir.
- Atakama və Qobi səhraları kontinental tropik iqlim qurşağında yerləşir.
- Günəş sisteminin bütün planetlərinin peykləri mövcuddur.
- Müləyim işıqlanma qurşağının sərhədlərinin formalaşması Yerin orbit müstəvisinə meyilliliyindən asılıdır.
- Balakən, Zaqatala və Şəki inzibati rayonları iki xarici ölkə ilə həmsərhəddir.
- Çayların müxtəlif mənsəb formalarına malik olma səbəblərindən biri də Ayın Yerə olan təsiridir.

- A) 1, 3, 4      B) 2, 5, 6      C) 1, 4, 6  
D) 1, 3, 6      E) 2, 3, 5

**10. Doğru fikirləri müəyyən edin.**

- Günəş şüalarının günorta vaxtı minimum düşmə bucaqları  $40^\circ$  olan coğrafi enliklərdə yerləşən şaquli cisimlərin kölgəsinin uzunluğu sıfıra bərabər ola bilməz.
- Tasmaniya, İslandiya adalarının sahillərini iki okean suları yuyur.
- Topoqrafik xəritələrin tərtib edilməsində çoxüzlü proyeksiyadan istifadə etmək daha məqsədə uyğun hesab olunur.
- Tinqvedlir milli parkı litosfer tavalarının konvergent sərhədində yerləşir.
- Kiçik Qafqaz tektonik qalxma zonasında Neogen çöküntülərinə rast gəlinmir.
- Sinoptik xəritələr məzmununa görə ümumcoğrafi xəritələr hesab edilir.

- A) 1, 2, 6      B) 2, 3, 4      C) 3, 4, 5  
D) 1, 2, 3      E) 4, 5, 6

**11. Bu dağlar Kaynozoy erasında formalaşmış, orta hündürlükli dağ hesab olunurlar və burada fəaliyyətdə olan vulkanlar mövcud deyil. Yuxarıda bəhs edilən dağlarla bağlı hansı fikirləri doğru hesab etmək olar?**

- I. Maksimal hündürlüyü Alp dağlarının maksimal hündürlüyündən daha azdır.  
 II. Sahəsi ən kiçik olan qitədə yerləşirlər.  
 III. Cavan platformada yerləşirlər.  
 IV. Apennin yarımadasında yerləşirlər.
- A) III və IV      B) I və II      C) yalnız IV  
 D) yalnız I      E) II və III

**12. Verilmiş əlamətlərə uyğun gələn ərazi üçün səciyyəvi xüsusiyyətləri müəyyən edin.**  
 — Subtropik iqlim qurşağında yerləşir.  
 — Litosfer tavalarının sərhədində yerləşir.  
 — Günəş şüalarının günorta vaxtı minimum düşmə bucağı 22 dekabr tarixində müşahidə edilir.  
 1. Seysmik proseslərin baş vermə ehtimalı yüksəkdir.  
 2. Ən yüksək temperatur iyun ayında müşahidə edilir.  
 3. Qütb ulduzu  $58^{\circ}$  bucaq altında görünür.  
 4. Sutkanın işıqlı vaxtının ən uzun olduğu tarix 22 iyundur.  
 5. Mövsümü fəsil dəyişkənliyi aydın müşahidə edilir.  
 6. Gecə və gündüzün adı növbələşməsi pozulur.

- A) 2, 3, 6      B) 1, 2, 6      C) 2, 4, 5  
 D) 1, 3, 4      E) 1, 4, 5

**13. Cədvələ əsasən, doğru *olmayan* sıraları müəyyən edin.**

№	Çay	Mənsəbi			
		Birbaşa okean	Dəniz	Körfəz	Boğaz
1	Qızılırmak				
2	Zambezi				
3	Dnestr				
4	Hind				
5	Dauqava				
6	Ebro				

- A) 1, 3, 6      B) 3, 4, 6      C) 2, 3, 4  
 D) 2, 4, 5      E) 1, 5, 6

**14. Cədvələ əsasən, faydalı qazıntıların yerləşdiyi coğrafi obyektlərin doğru verildiyi sıraları müəyyən edin.**

I		Luson adası, Kiçik Asiya yarımadası
II		Kaliforniya yarımadası, Folkland adaları
III		Yamayka adası, Keyp-York yarımadası
IV		Krım yarımadası, Kipr adası
V		Labrador və Hindistan yarımadalari
VI		Arnemlend və Somali yarımadalari

- A) I, III, V      B) I, II, VI      C) II, IV, V  
 D) III, IV, VI      E) I, II, IV


**15. Cədvəldə verilən dağlardan hansılarının yerlərini dəyişsək, onların mütləq hündürlüklərinin düzgün azalma sırasını müəyyən etmək olar?**

Nö	Dağlar
1	Kunlun
2	Sayan
3	Altay
4	Skandinaviya
5	Böyük Suayırcı

- A) 2 və 3      B) 2 və 4      C) 3 və 5  
D) 1 və 4      E) 4 və 5

**16. Həqiqi sahəsi  $4732 \text{ km}^2$  olan taxıl zəmisinin xəritədə tutduğu ərazi paletkada göstərilmişdir. Bu xəritədə A və B məntəqələri arasındaki məsafənin 24 sm olduğunu nəzərə alaraq, həmin məntəqələr arasındaki həqiqi məsafəni hesablayın.**


- A) 348 km  
B) 624 km  
C) 224 km  
D) 182 km  
E) 728 km



**17. Cənub yarımkürəsində passat küləkləri yelkənli gəmilərin hansı istiqamətə doğru hərəkət etməsinə səbəb olar?**

- A) şimal-qərb      B) şimal-şərq  
C) cənub-şərq      D) cənub-qərb  
E) cənub

**18. Kəsmə yüksəklik 25 m olarsa, horizontal-sxemdə göstərilən dərinlik hansı çökəkliyə uyğun gələ bilər?**



- A) Qxor çökəkliyi  
B) Karagiye çökəkliyi  
C) Assal gölünün səviyyəsi  
D) Turfan çökəkliyi  
E) Ölüm dərəsi

**19. Xəritə-sxemə əsasən, uyğunluğu müəyyən edin.**



- A) 1-Çuvaşıya, 2-Tatarıstan, 3-Xakasiya
- B) 1-Çuvaşıya, 2-Başqordıstan, 3-Tatarıstan
- C) 1-Kabarda-Balkarıstan, 2-Tatarıstan, 3-Başqordıstan
- D) 1-Qaraçay-Çerkəz, 2-Çuvaşıya, 3-Kabarda-Balkarıstan
- E) 1-Çuvaşıya, 2-Tatarıstan, 3-Başqordıstan

**20. Uyğunluq gözlənilməmişdir:**

1	Mədən kimyası	fosforit və apatit hasıləti
2	Əsas kimya	plastik kütlə istehsalı
3	Üzvi sintez kimyası	duz və qələvi istehsalı
4	Polimer kimyası	kimyəvi lif istehsalı
5	Məişət kimyası	ətriyyat və əczəçiliq məhsulları istehsalı

- A) 1, 4
- B) 2, 4
- C) 2, 3
- D) 3, 4
- E) 1, 5

**21. Qara dənizin orta duzluluğu Mərmərə dənizinin orta duzluluğundan 7% azdır. Qırmızı dənizin 600 litr suyunun buxarlandırılmışından alınan duzun miqdarı, Mərmərə dənizinin 600 litr suyunun buxarandrılmışından alınan duzun miqdardan 10,2 kq çoxdur. Qara dənizin orta duzluluğunu hesablayın.**

- A) 22%
- B) 18%
- C) 36%
- D) 11%
- E) 25%

**22. Emmiqrasiya nədir?**

- A) ölkəni tərk etmiş əhalinin yenidən ölkəyə qayıtması
- B) daimi və uzunmüddətli yaşayış üçün əhalinin ölkəni tərk etməsi
- C) təbii artımın II tipinə aid olan ölkələrdə əhalinin artırılması istiqamətində aparılan demoqrafik siyaset
- D) Bir ildə doğulanlar və ölenlər arasındaki fərq
- E) iri şəhərlərdə əhalinin şəhər ətrafına cəmlənməsi

- 23. Hərəkət istiqamətləri eyni olan okean cərəyanları:**
- A) Bengel, Kanar, Kaliforniya
  - B) Braziliya, Şərqi Avstraliya, Qərbi Avstraliya
  - C) Kurosio, Qolfstrim, Somali
  - D) Şimali Atlantik, Labrador, Norveç
  - E) Peru, Anqola, Mozambik

- 24. Xəritədə VI saat qurşağının şərq sərhədi ilə XXII saat qurşağının qərb sərhədi arasındakı məsafənin  $40^{\circ}$ -lik paralel çevrəsi üzərində 13,5 sm olduğunu nəzərə alaraq, xəritənin tərtib edildiyi miqyası müəyyən edin.**
- A) 1:110 000
  - B) 1: 95 200 000
  - C) 1:44 200 00
  - D) 1: 36 800 000
  - E) 1: 85 400 000

- 25. Səhralarda şirin yeraltı suların səthə çıxdığı ərazilərdə palma ağacları bitir və xüsusi təbii mühit yaranır. Ölkəmizdə hansı landşaftın yaranma səbəbi bu təbii mühitin yaranma səbəbi ilə oxşar xüsusiyyətlər daşıyır?**
- A) tuqay meşələri
  - B) şoranolıqlar
  - C) dağüstü kserofit kolluqlar
  - D) subalp və alp çəmənləri
  - E) dağ meşələri







